

100 yaşlı Şirvan Milli Parkı

Azərbaycanda 8 milli park var ki, bu da ölkə ərazisinin 3 faizdən çoxunu təşkil edir. Onların arasında qədimliyi və zənginliyi ilə seçilən 100 yaşlı Şirvan Milli Parkının xüsusi yeri var.

Ekoloqlar və təbiətsevərlər tərəfindən 100 illiyi böyük rəğbətlə qeyd edilən Şirvan Milli Parkı Ümummilli Lider Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə yaradılmışdır. Milli Park Qaradağ, Salyan və Neftçala rayonlarında, habelə Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşir. Yaradılmasında əsas məqsəd yarimsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalinin ekoloji maarifləndirilməsi, turizm və istirahət üçün şərait yaratmaqdır.

Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi ərazidə bir sıra təbii landşaft sahələrini ayırmaya imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarimsəhra xırda təpəliklər və şoranotlu yarimsəhra düzənliyi təşkil edir. Qədim sahil tərəfləri, laqunlar bəzi sahələrdə aydın nəzərə çarpar. Külək vasitəsilə yaranan əsas relief forması-düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox əlverişlidir.

Ərazidə yay quraq keçir. Burada müləyim-isti yarimsəhra və quru boz-qırı tipli iqlim hakimdir. Çay və bulaq yoxdur. Ərazini şərqi Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılıqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Xəzərin, ka-



nalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.

Milli Parkın ərazisində qaraşoranlı, şahsevdı, duzlaq-çoğanlı, yarimsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənlilik-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Landşaft, iqlim və reliyef xüsusiyyətlərinə görə parkın ərazisində suda-quruda yaşıyanlar və sürünenlər faunası formalşmışdır.

Milli Parkda mövcud olan məməli lərdən ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı kitab"ına daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif statuslu qorunan növlər elan edilmişlər.

Mütəxəssislərin fikrincə, Cənubi Qafqaz gürzəsi parkın ərazisində geniş yayılmış sürünenlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları sürünenlərin qiymətli növüdür. Burada 230 növ sürünen heyvan var. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində onların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.

Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz



yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cirildayan cürə, enliburun ördək, fislidayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli ördək, dəniz dalğıcı, adı güləyənqusu və digər ördək növləri il-dən-ilə çoxalmaqdadır. Qırmızıdöş qaz, boz, ağalın və aqqaş qazlar Milli Parkın bütün açıq su biotoplarda istirahət edir, yarimsəhraların dənlilik-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrdə qidalanırlar.

Böyük və Kiçik Çala (Qızılıqaz) gölərinin 60-65 faizini təşkil edən qarğı və qamışlıqların əsas sakinləri adı porzan, kiçik porzan, cırdan porzan və qamışlıq fərələridir. Yırtıcı quşlardan çay qaraquşu, aqquyruq dəniz qartalı, çöl sarı, adı sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütləgi, şahin və başqa növlər azlıq təşkil edir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərqi hissəsində çox kiçik sahələrdə yayılmışdır.

Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı kitab"ına, 10-u "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na,

10-u isə həm Azərbaycanın "Qırmızı kitab"ına, həm də "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na daxil edilmişdir.

Parkda 82 çiçəkli bitki növü, o cümlədən səhra, yarimsəhra, dənizsəhili-qumsal, çala-çəmən və su-bataqlıq tipləri mövcuddur. Ərazinin boz-çəmən torpaqlarında yovşanlı-efemerlik inkişaf edir. Bu sıradan yapon tonqalotu, bərq quramatı, elecə də soğanaqlı dişəni və s. otları ceyranlar həvəslə yeyirlər. Qış mövsümündə etirli yovşan, qarağan, gənqiz və s. çoxillik şorənqəller ceyranların təbii yemi sayılır.

Xəzər sahilinin qumsallıqlarında gəcəh yovşanlıq, pürən yovşanlıq bitki örtüyündə qarışq çeşidlər əmələ gəlir. Çala gölünün əhatəsində yayılan çala-çəmən bitkiliyinin dəvə tikanlıq və su-bataqlıq tipinə aid qamışlıq yayılmışdır. Hər iki bitki quşların əlverişli yem və siğinacaq sahəsidir.

100 illiyini qeyd etdiyimiz Şirvan Milli Parkının zənginliyindən bəhs edən "Azərbaycanın 9 möcüzəsi" adlı film çəkilmişdir. Film respublika televiziyonlarında, habelə beynəlxalq film festivallarında və "Rossiya-Kultura" televiziyanında nümayiş olunmuşdur.

**Rəhman SALMANLI,
"Azərbaycan"**